

Manamada Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ikinci konfransı keçirilib

20-dən çox ölkənin parlament sədrleri, 60-dan çox nümayəndə heyəti olmaqla, ümumilikdə 300-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra mühüm qərarlar qəbul olunub



Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ikinci konfransı keçirilib. Tədbirdə 20-dən çox ölkənin parlament sədrleri, 60-dan çox nümayəndə heyəti olmaqla, ümumilikdə 300-dən çox nümayəndə iştirak edib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsində verilən məlumatə görə, Milli Məclisin Sədri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Sədri Sahibə Qafarova tədbirə qatılan nümayəndə heyətlərinin rəhbərlərini salamlayıb.

Sonra spiker Sahibə Qafarova konfransı açıb.

Tədbir iştirakçıları Türkiyə və Suriyada baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların xatirəsini birləşdirən sükutla yad ediblər.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edib. O deyib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi hərəkatın institutional inkişafı istiqamətində Azərbaycan sədrliyinin göstərdiyi səylərin əsas nəticələrindən biri kimi ön plana çıxır. Spiker xatırladıb ki, Qoşulmama Hərəkatının 2019-cu ilin oktyabrında keçirilən Bakı Sammitində dövlət və hökumət başçıları Qoşulmama Hərəkatının parlamentariləri ilə əməkdaşlığı genişləndirmək və dərinləşdirməklə bağlı qərar qəbul ediblər. Azərbaycan Respublikasının Prezidenti, Hərəkatın Sədri zati-aliləri cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Parlament Şəbəkəsi 2021-ci ilin noyabrında Parlamentlərərasi İttifaqın 143-cü Assambleyası çərçivəsində Madriddə təsis olunub. 2022-ci ilin iyun ayında Bakıda 40-dan çox parlamentin və 8 parlamentlərərasi təşkilatın 400-dək nümayəndəsinin iştirakı ilə keçirilən Parlament Şəbəkəsinin ilk konfransı şəbəkənin inkişafında mühüm mərhələ olub. Konfrans çərçivəsində şəbəkənin İş Qaydaları, Bakı Beyannaməsi, həmçinin şəbəkənin rəsmi loqosu və bayraqı qəbul edilib və növbəti üç il üçün şəbəkənin sədri və üç sədr müavini seçilib.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ilk konfransından sonraki dövrə bir sıra parlamentlərərasi platformalarda, o cümlədən G20 parlament spikerlerinin Zirvə Toplantısında və Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etdiyini xatırladan Milli Məclisin Sədri vurğulayıb ki, bütün bu mühüm beynəlxalq tədbirlərde və üzv parlament başçıları ilə ikitərəfli və çoxtərəfli formatda görüşlərində onun çıxışlarının əsas məqamı şəbəkənin ideya və məqsədlərinin təbliği olmuşdur. Qoşulmama Hərəkatının dəyər



və prinsiplərinin həmröylik və əməkdaşlığın möhkəmləndirilməsi, digər təşkilatlarla institutional dialoqun inkişafı yolu ilə təşviqi də ən yüksək prioritət olmuşdur. Nəticə etibarile Parlament Şəbəkəsi artdıq Asiya Parlament Assambleyası, Ərəb Parlamenti, İİT-ə üzv dövlətlərin Parlament İttifaqı, Türk Dövlətləri Parlament Assambleyası və ASEAN Parlamentlərərasi Assambleyası kimi bir sıra beynəlxalq parlament təşkilatları ilə əməkdaşlıq mexanizmləri yaratmış və bu təşkilatlarla müşahidəçi statusu almışdır. Spiker qeyd edib ki, bu əhatə dairəsinin daha da genişləndirilməsi istiqamətində müvafiq işlər artıq həyata keçirilməkdədir. Eyni zamanda Parlament Şəbəkəsi Katibliyinin üzvləri məlumatlandırma tədbirləri çərçivəsində BMT-nin Cenevədəki bölməsində və Nyu Yorkdakı qərargahında təşkil olunan Qoşulmama Hərəkatı səfirlərinin aylıq görüşlərində iştirak ediblər. İkitərəfli əməkdaşlıq çərçivəsində isə Azərbaycan Respublikası Milli Məclisi Qoşulmama Hərəkatına üzv dövlətlərin daha 16 parlamenti ilə parlament dostluq qrupları təsis edib ki, bu addım bütün üzv parlamentlərlə əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədimizi əks etdirir.

Parlament Şəbəkəsinin ikinci konfransının "Pandemiyanın pandemiyadan sonrakı bərpa üzrə milli və qlobal səviyyədə göstərilən səylərə parlament dəstəyi" mövzusuna həsr olunduğu xatırladan spiker Sahibə Qafarova bildirib ki, bu xaxılarda Martin 2-də Azərbaycanın paytaxtı Bakı şəhərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübadizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpa yəhər olunmuş sammit səviyyəli görüşü keçirilib. Bu, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi pandemiyadan sonrakı bərpa məsələləri üzrə qətiyyətli tədbirlərin görülməsinə yönəlmüş daha bir qabaqlayıcı təşəbbüsü idi. Milli Məclisin Sədri vurğulayıb ki, Zirvə görüşünün on praktiki nəticələrindən biri Prezident İlham Əliyev tərəfindən Afrikanın və inkişaf edən kiçik ada döv-

lətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək üçün iki Qlobal Çağırışının bəyan etməsi oldu. Bu təşəbbüsə uyğun olaraq, Azərbaycan ilk donor ölkə kimi hər iki Qlobal Çağırışa 1 milyon ABŞ dolları ayırib.

Sahibə Qafarova çıxışına davam edərək diqqətə çatdırıb ki, Parlament Şəbəkəsinə Azərbaycanın sədrliyi bu iki Qlobal Çağırışının parlament vəsítələri ilə Qoşulmama Hərəkatı çərçivəsində və qlobal miqyasda dəstəkləmək və təşviq etmək məqsədilə "Pandemiyanın pandemiyadan sonrakı bərpa üzrə Qoşulmama Hərəkatı Sədrliyi tərəfindən irolu sürülmüş təşəbbüsələrə Parlament Dəstək Qrupu"nın yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu, parlamentarilərin ölkələrimizi narahat edən məsələlərin həllinə töhfəsini təmin edəcəkdir.

Spiker Sahibə Qafarova vurğulayıb ki, diqqət yetirilməli olan başqa bir vacib məsələ neokolonializm məsələsidir. Qoşulmama Hərəkatı bu məsələdə həmişə yekdil olub. Bununla belə, Fransanın Qəmər Adaları İttifaqının Mayot adası üzərindəki şəhərli suverenliyini tanımaqdən imtina etməsi, Yeni Kaledoniya xalqının və dənizəşiri ərazilərindəki digər xalqların hüquqlarını pozması bu təhlükəli tendensiyənə əslində gücləndirini göstərir. Milli Məclisin Sədri deyib ki, parlamentlərimiz belə biabırçı addımların istənilən təzahürünə qətiyyətli qarşı çıxməli və bunlara qarşı mübarizədə üzv dövlətlərin hökumətləri ilə səylərini birləşdirməlidirlər.

Sahibə Qafarova bildirib ki, ikinci konfrans həm də Parlament Şəbəkəsinin institutional cəhətdən daha da təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsinə həsr olunub. Bir sıra üzv parlamentlərənən irolu sürülmüş müraciətləri nəzərə alaraq, Azərbaycan sədrliyi Şəbəkənin İş Qaydalarına bir neçə dəyişiklik təklif edib. O, inamını ifadə edib ki, Parlament Şəbəkəsinin iş metodlarının daha da inkişafi və təkmilləşdirilməsi onun institutional baxımdan formalaşmasının və effektiv fəaliyyətinin vacib komponentidir.

Çıxışının sonunda Milli Məclisin Sədri Parlament Şəbəkəsinin Qoşulmama Hərəkatının ideallarının və prinsiplərinin, çoxtərəfliliyin, dialoqun və parlamentlərərasi əməkdaşlığın təşviqi üçün mühüm aletə çevrilməkdə olduğuna dair inamını ifadə edib.

Sonra konfransda Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Parlamentlərərasi İttifaqın prezidenti Duarte Paçeko, Parlamentlərərasi İttifaqın baş katibi Martin Çunqonq, Misir Ərəb Respublikası Nümayəndələr Palatasının sədri Hanafi Gibali, Malavi Milli Assambleyasının spikeri Katerin Qutani Hara, Kot-d'Ivuar Respublikası Milli Assambleyasının sədri Adama Biktogo, Burundi Milli Assambleyasının spikeri Daniel Ndabirabe, Nepal Nümayəndələr Palatasının sədri Dev Raj Ghimire, Fici parlamentinin sədri Naiqama Lalabalavu, Boliviya Çoxmilləti Dövləti spikeri Jerges Merkado Suarez, Tanzaniya Parlamentinin spikeri Tulia Akson və digər çıxış edənlər konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər. Çıxışlarda ölkəmizin Qoşulmama Hərəkatına uğurla sədrliyi qeyd olunub, həmçinin təşkilatın Parlament Şəbəkəsinin institutional inkişafı istiqamətində atılan addımların əhəmiyyəti vurgulanıb, təşkilatın gələcək fəaliyyəti və inkişafi ilə bağlı fikir və təkliflər səsləndirilib.

Konfransda həmçinin "Qoşulmama Hərəkatının Sədrliyi tərəfindən pandemiyadan sonrakı qlobal bərpaya dəstək məqsədilə irolu sürülmənə təşəbbüsələrə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Parlament Dəstək Qrupunun yaradılması haqqında", "Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində beynəlxalq parlament təşkilatlarına müşahidəçi statusunun verilməsi haqqında", "Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iş qaydalarına dəyişikliklər edilməsi haqqında" qərarlar və Manama Beyannaməsi qəbul olunub.